

"Bu günün gəncləri ölkənin qarşısında duran ən ümdə məsələləri həll etməyə qadirdirlər"



"Təhsil" Televiziyası dekabrın 5-də "Təhsil naziri ilə səhbət" in davamını yayımılayıb. Verilişin qonağı olan Təhsil naziri Emin Əmrullayev media nümayəndələrini maraqlandıran sualları cavablandırıb, digər bir sıra mühüm məqamlara da aydınlıq gətirib. Qeyd edək ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdürü Cəsarət Valehovun aparıcısı olduğu verilişdə İctimai Televiziyanın əməkdaşı Vüsalə Məmmədova və 1 news. az informasiya agentliyinin baş redaktoru Rəhman Hacı iştirak ediblər.

Təhsil naziri ilə səhbətin II hissəsini oxucuları miza təqdim edirik.

Valideynin məktəbə kömək etmək hüququ və səlahiyyəti var

Rəhman Hacı:

- Valideynləri narahat edən konkret məsələlər var. Misal üçün, mən həmin o sorğunu aparanda on çox təkrarlanan suallardan biri də məktəblərdə korrupsiya ilə bağlı vəziyyət, müəllimlərin maaşlarının kiçiyət qədər yüksək olmaması və bundan irəli gələn motivasiyanın aşağı olması məsələləri idi. Sizin fikrinizcə, bu üç məsələdə - korrupsiya, müəllimlərin motivasiyası, ümumiyyətə, müəllimlərin şagirdlərə münsabəti ilə bağlı etimadını necə qaldırı bilərik?

Emin Əmrullayev, Təhsil naziri:

- Mənə elə golir ki, son hadisələr onu göstərdi ki, hər şeyə rəğmən bütün narahatlıqlara baxmayaraq bu gün müstəqillik dövrümüzə doğulan, böyüyen, məktəbi bitirən Azərbaycan gəncləri ölkənin qarşısında duran ən ümdə məsələləri həll etmək bacarığında və qabiliyyətindədirler.

Baxmayaraq ki, təhsilimiz haqqında biz, ümumiyyətə, çox narazi danişırıq, ancaq onu da qeyd edək ki, böyük məsələlərin həlli istiqamətində uğura malik və dönyanın en yaxşı universitetlərinin bitmiş kifayət qədər azərbaycanlıları var. Və həmin gənclərimiz haradasa, belə deyik də, xüsusü şəraitdə böyük məsələləri var. Onlar da məhz bu şəraitin yetirməsidirlər. O ki qaldı sizin dediğiniz korrupsiyaya, burada bir mənəvi, ikinci yənə də qayda məsələləri var. Mənim baxışına görə valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Bu, düzgün deyil. Amma eyni zamanda, valideynin məktəbə kömək etmək hüququ və səlahiyyəti var və bu o qədər də xoşagelməz hal kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq təsvir edə bilərem ki, tutaq ki, bu hansısa bir irəlidə olan təhsil sistemində necə baş verir? Məsələn, adətən məktəblər hansısa məqsəd müyyənəldərdir və öz icmasına müraciət edir ki, biz həyətdə olan idman meydancasını təmir etməliyik. Bunu üçün isə deyik ki, on min manat pul lazımdır. Artıq həmin məktəb istər

Son dövrlərdə ölkə rəhbərliyinin müvafiq sərəncamları ilə təhsil işçilərinin əməkhaqqısında əsaslı dəyişikliklər edilib. Müəllimlərin əməkhaqları son dövrdə ən çox artan əməkhaqlarından biridir. Demək olar ki, ölkə üzrə orta əməkhaqqına çatır.

valideynlərə, ister həmin icmada olan biznesə, ister özünün məzunlarına, isterse də ölkədə idman sahəsi ilə məşğul olan QHT-lərə müraciət edir. O pul toplanır, hesabat verilir və nəticə etibarı ilə idman meydançası təmir olunur. Və insanlar da özlərini xoşbəxt hiss edirlər. Bu, yeni terminologiyada fandreyzing adlanır. Hətta məktəb direktorlarına fandreyzingin necə aparılması ilə bağlı ayrıca telimlər də keçirilir.

Bizim kontekstdə mənə elə golir ki, qeyd etdiyim ana prinsip bundan ibarət olmalıdır ki, hər hansı bir valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Bu səhvdir, son dövrlərdə belə deyək də, il ərzində bir neçə direktor buna görə öz işindən azad edilib. Və belə hallar olarsa, biz buna qarşı tədbirlərimizi təlimlər də keçiririk.

Müəllim əməkhaqqı son dövrdə ən çox artan əməkhaqlarından biridir

Müəllimlərin motivasiyası ilə bağlı ikinci sualımızı qısa cavab verməyə çalışacağım. Müəllimin motivasiyası və əməkhaqqı arasında yəqin ki, böyük əlaqə var. Bilirsiniz ki, son dövrlərdə ölkə rəhbərliyinin müvafiq sərəncamları ilə təhsil işçilərinin əməkhaqqısında əsaslı dəyişikliklər edilib. Müəllimlərin əməkhaqları son dövrdə ən çox artan əməkhaqlarından biridir. Demək olar ki, ölkə üzrə orta əməkhaqqına çatır. Müəllim əməkhaqqısına, yəni onun miqdarnı təsir edən faktörleri düzgün

başa düşməliyik. Çünkü bizim təhsil sistemimiz həle də sovet dövründən qalmış "stavka" sistemi ilə işleyir. Həmin sistem saatda bağlıdır. Müəllimlər bir çox hallarda ona görə aşağı maaş alırlar ki, onların heç saatları çox yuxara deyil.

Mənə elə golir biz təhsil sistemi olaraq son illerde iki böyük uğura imza atmışım. Bir Azərbaycanda şagird-müəllim nisbəti kifayət qədər yaxşılaşıb. Texminən evvel 8 və ya 9 yaşındə 1 müəllim düşürdü, indi biz bunu 11-ə qaldıra bilmışik. Bu, nə deməkdir? Bu, müəllimlərin dərs yükünün də artması deməkdir. O cümlədən bir saata

PISA -Beynəlxalq Şagird Qiymətləndirilməsi programı bizim üçün mayak rolunu oynamalıdır və bu nəticələr Azərbaycan təhsil işçiləri, bütövlükdə təhsil ictimaiyyəti, o cümlədən işə götürənlər, xüsusilə müəllimlərimizin qarşısında çox böyük bir vəzifələr qoyur. Biz Təhsil Nazirliyi olaraq yalnız təlimlər vasitəsi ilə onlara bu reallığı göstərməklə köməklik edə bilərik.

görə ödənilən əməkhaqqı da artıb. Yəni bu istiqamətdə işlər, mümkün dərəcədə iqtisadi belə deyək də, göstəricilər imkan verdikcə yəqin ki, davam edəcək.

Sualımızdakı digər məqama gəldikdə, müəllimin motivasiyası heç də diqorlarda olduğu kimi həmişə əməkhaqqıya bağlı deyil. Mənə elə golir ki, qeyri-maddi həvəsləndirmələrin tətbiqi müəllimlərimizə daha çox motivasiya verə bilər.

Ən yaxşı keyfiyyəti olan məktəblər qura biləcəyik

Vüsalə Məmmədova:

- Torpaqlar işğaldan azad edildi və artıq hər kəs öz sahəsində hazırlıqlı işlərinə başlayır. Mühərribənin ağır illərində o araziləri tərk edən əvlədlər təhsil hüququndan məhrum olundular və çox ciddi bir problemlə üz-üzə qaldılar. Bu, ötən asrin sonları idi. Məcburi köçküñ məktəblərinə vəziyyəti heç vaxt qənaətbəxş olmayıb, məmənnun olmamışq. Bir keçmiş məcburi köçküñ olduğuma görə bu məsələləri daha detallı biliyəm. Bu gün vaxtilə öz torpaqlarından məcburən didərgin düşən həmin insanlar artıq valideyn olaraq ora qayıdacaqlar. Biz həmin o qənaətbəxş olmayan məktəblərimi geri qayıdacaqıq? Və ya məsələyə nikbin yanışsaq işğaldan azad edilən torpaqlarımızda təhsili hansı səviyyədə

quracaq ki, orada keyfiyyətli təhsil təminat verək.

Emin Əmrullayev, Təhsil naziri:

- Sualımız iki hissədən ibarətdir. Birinci məsələ odur ki, tikinti, geri qayıdış prosesi, bütün bu işlər kompleks həll oluncasəq. Standart olaraq əhalinin altında bir sayında biz məktəb tikintisini keçiririk. Deyək ki, altı min sakini olan yerdə min nəfərlik məktəbə ehtiyac olur. Mən əminəm ki, ən yaxşı məktəblər tikiləcək. O ki, qaldı keyfiyyətə bağlı bəlkə də kədərlə bir həkayənin sonudur ki, işğal zamanı həmin torpaqlarda olan bütün məktəblər, infrastruktur dağılıdır.

Emin Əmrullayev, Təhsil naziri:

- Birinci salla bağlı onu deyim ki, baxın, biz yənə də məqsədlə alətləri bir-birindən fərqləndirməliyik. Adətən niyə məktəblərdə yeni format, yəni, divari götürürər və yaxud stulları başqa cür bölgülər? Bunlar təbii ki, kiminsə təxəyyülünə görə deyil, konkret tədqiqatlar göstərir ki, məsələn, bu, öyrənməyə müsbət təsir edir. İnsanlar bir-biri ilə nə bilim ikili partada yox, tək partada oturanda tutaq ki, fərdilik dəhaçox inkişaf edir. Infrastruktur təbii ki, bündə ilə də bağlıdır.

Bizim kontekstdə bu, çox uğurlu bir layihə- modul tipli məktəblərdir. Biz hər il belə deyək də 30, 40, hətta bu il 60-a qədər modul tipli məktəbləri kiçik ərazilərdə təkə bilmişik. Bizim yeni məktəb modelimizdən danışında məsələ burasındadır ki, bunlar hamisə bir-biri ilə bağlıdır. Birinci sual verirlər ki, məqsəd nedir? Tutaq ki, məqsəd öyrənməkdir, məsələn, 40-42 nəfərlik sinifdə bunu eləmək olarmı? Hə, Singapur bunu edir. Orada standart olaraq sınıfda ortalama 40 uşaq var. Onlar bunu edə bilirlər. Onların infrastrukturuna uyğundur. Gələcəkdə biz də tutaq ki, düşünürükse ki, dəhaçox böyük həcmli sınıflarla gedəcəyik. Məsələn, 40 çox yaxşıraqəmdir. O 2-ya, 4-ə, 5-ə və 8-ə bölünür və siz qruplar edə bilərsiniz. 24 rəqəmi de elődir. Məsələn, 2-ya, 3-ə, 6-ya, 8-ə bölünür və s. Yeni ilk növbədə biz nə istəyirik sualını müəyyən etməliyik, ondan sonra məktəbimizi tikməliyik. Əvvəl məqsəd qoyulmalıdır ona uyğun infrastruktur qurulmalıdır.

Amma məsələnin müəyyən mənəda yaxşı arı, davamı ondan ibarətdir ki, biz hər şeyi sıfırdan başlaya bilirik. Düşünürəm ki, bu proses həmin o yerlərdən olan insanlar üçün də yeni imkanlar yaradacaq. İnanıram ki, həmin yerlərdə ən yaxşı keyfiyyəti olan məktəblər qura biləcəyik.

Əvvəl məqsəd qoyulmalı, sonra ona uyğun infrastruktur qurulmalıdır

Cəsarət Valehov:

- Beynəlxalq praktikada belə deyək, hətta məktəblərin infrastrukturunu ilə bağlı yeni yanşımalar var. Diyarvarsız sinif otaqları, ümumilikdə tamamilə qurğuların inşa olunmayı məktəblər və s. Bizzət ümumiyyətlə, məktəblərin infrastrukturunu ilə bağlı bəlli bir təcrübə var, yəni planlaşdırma var. Növbəti planda bu infrastrukturda hansısa özəlliklər dəyişə bilərmi?

İkinci məsələ, mən sizə həm nazir olana qədər, həm də indi nazir olduğunu vaxtda müşahidə etmişəm ki, ən çox ifadə etdiyinən sözlərdən biri ölçülü bələn sözüdür. Və xatırlayıram ki, ötən ilin əsər dekabr ayında sizin iştirakınızla PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi programı bizim üçün mayak rolunu oynamalıdır və bu nəticələr Azərbaycan təhsil işçiləri, bütövlükdə təhsil ictimaiyyəti, o cümlədən işə götürənlər, xüsusilə müəllimlərimizin qarşısında çox böyük bir vəzifələr qoyur. Biz Təhsil Nazirliyi olaraq yalnız təlimlər vasitəsi ilə onlara bu reallığı göstərməklə köməklik edə bilərik.

PISA -Beynəlxalq Şagird Qiymətləndirilməsi programı bizim üçün mayak rolunu oynamalıdır

O ki qaldı ikinci sualınıza, biz PISA, PIRLS və TIMSS beynəlxalq qiymətləndirilmə tədqiqatlarında iştirak edirik. Mənə, bu, ölkəmizə böyük imkanlar verir ki, biz haradayıq. Çünkü PISA-da soruşuları sallar, insanlarda konkret bazarla uyğun olan bacarıq və səriştələri ölçür. Biz isə məktəbdə dəhaçox hələ də özümüzün arzularımızı ölçürük ki, usaqlar bizim arzularımıza nə qədər uyğundur yoxsa yox. PISA -Beynəlxalq Şagird Qiymətləndirilməsi programı bizim üçün mayak rolunu oynamalıdır və bu nəticələr Azərbaycan təhsil işçiləri, bütövlükdə təhsil ictimaiyyəti, o cümlədən işə götürənlər, xüsusilə müəllimlərimizin qarşısında çox böyük bir vəzifələr qoyur. Biz Təhsil Nazirliyi olaraq yalnız təlimlər vasitəsi ilə onlara bu reallığı göstərməklə köməklik edə bilərik.

Davamı sahifə 4-də

"Bu günün gəncləri ölkənin qarşısında duran ən ümdə məsələləri həll etməyə qadirdirlər"



Əvvəli səhifə 5-də

Davranış və qavrama çox vacib məsələdir

Rəhman Hacı: Bizim təhsilimizlə Avropanın və Amerikanın təhsili arasında bir neçə ciddi fərq var. Xüsusun da ali təhsildən səhəbat gedəndə mən hardasa bir neçə çatışmamazlıq görürəm. Birincisi, bizim universitetlərimizdə və məktəblərimizdə tənqidin yanaşmaya daha çox ehtiyac duyulur. Sizin da qeyd etdiyiniz kimi biz artıq qeyri-müəyyənlilik vaxtında yaşayırıq. Bu zaman tənqidin yanaşma daha da önəmlidir, onun vacibliyi atır. İkinci, biz artıq "Big Data" dövründə yaşayırıq. Məlumatın sayı o qədər çox, həmci o qədər böyükdür ki, artıq məlumatın birincisi ni tapmaq və sonradan təhlil etmək bacarığı böyük önmən daşınmağa başlayır. Burada müəllimin, professorun rolu da dayışır. Sizin fikrinizcə, biz nə qədər bu dövrün tələblərinə cavab veririk? Və ya biz nəzər cavab vermiriksem bu yeni təhsil formatına necə dəha operativ, əvvək keçə bilərik?

Emin Əmrullayev, Təhsil naziri:

- Men bununla bağlı bir neçə məqama toxunmaq istərdim. Bir məsələ ondan ibarətdir ki, davranış, eyni zamanda qavrama çox vacibdir. O mənada ki, hər bir insan öz gələcəyi ilə bağlı tutaq ki, necə düşünür? Məsələn, insan var belə düşünür ki, onun bütün gələcəyini dövlət qurmalarıdır. Daim belə bir hissə yaşaşmağa davam edir. Mənim fikrimcə, təbii ki, bu, bizim sosialist keçmişimizdən gelir. Bezi hallarda insanlar sohə etdiklorunu və o sehvleri göstərmək mənəcə, lazımdır. Belə ki, sehvler özü de öyrənmək üçün çox vacib bir məqamdır. O mənada ki, uğur hekayolari və belə deyək, o qədər de uğurlu olmayan hekayeler arasında fərq baxsaq həmin prosesi başa düşə bilərik.

Başqa bir məsələ mənəcə, seçimlə bağlıdır. Üçüncü, mənə elə golir o deyişiklik üçün istiqamət ondan ibarətdir ki, həqiqətən de teleb olmalıdır. Yəni, teleb çox vacib məsələdir. Burada yaxşı xəbər nedir? Artıq tələb get-gedə qloballaşır. Məsələn, elmdən danışırıq, elmə olan tələb indi qlobaldır. Yəni, yaxşı elmi tədqiqatlara, elmi ideyalara malik olan insan həmçən yaşaşmadan asılı olmayaqdan ona istənilən yerde hər cür şərait yaratmağa, qrant verməyə, START UP layihələri üçün viza verməyə və s. hamı hazırlır. İstedadlı insanlarımız burada saxlamaq üçün müyyən məxanizmlər və modeller düşünməliyik. Və təbii ki, rəhatlıqla narahatlı seçimini arasında mənəcə, çoxlu müzakirələr aparmalıyq. Çünkü biz bəzən rahət həll yolları axtarırıq. Deysişliklə ümumiyyətlə həmçənarahat bir prosesdir ve nə qədər biz narahatlığımızı pozmaq hazırlıq? Belə deyək de, cəmiyyət olaraq həmin hərəkəti transformasiyanı bir yerde keçməyə hazırlıq suali vacib olacaq. Məsələn, sərti olaraq biz bu günləri desək ki, gəlin birinci sinfə qəbul vaxtı hərə öz

yaşadığı yerde məktəbə getsin. Bu insanlar kifayət qədər narazılığına səbəb olacaq. Məsələn, bizi nazirlik olaraq bu, çox asanlıdır, çünkü hər şeyi planlaşdırıb ilər, məktəblər tikiləndə və s. Səmimi olaraq deyim ki, məktəblərdə, siniflərdə şagird sayı da normallaşır.

Həqiqəti bilmək istəyirsinizsə heç de bu günləri ən çox belə deyək de, tələb olunan məktəblər on yaxşı məktəblər deyil. Yəni, reallıq budur ki, məsələn, biz PISA tədqiqatından görürük ki, Bakının bütün məktəblərinin hər birində qrupda ən yüksək nəticə və eyni zamanda ən zəif nəticə.

Bütün dünyada ali təhsil əslində daha çox iqtisadi faktordur, nəinki təhsil faktoru. Bu, bir investisiyadır. Biz nə qədər investisiya qoyuruq, hansı bacarıqları öyrənirik? Sonra bunun müqabilində bütün həyatımız boyu həmin bacarıqları hissə-hissə satıb, necə deyərlər, gələcəyimizi təşkil edirik. Ona görə, biz ali təhsilə mənə elə gəlir ki, baxışımızı bu yönən dəyişməliyik, daha çox ona əmək bacarığına bağlılığı baxımından yanaşmaliyiq.

gəstərən şagird vardır. Fərqi yoxdur, bu lise və ya gimnaziyadır. Sadeccə olaraq insanlar bəzən belə düşünürler ki, filan müəllimlər daha yaxşıdır, mütləq uşaqların yanına getməlidir. Hətta o müəllimi bir il belə gözləyən insanlar var. Övladının məhz həmin müəllimin sinfində təhsil almasına isteyir.

Ali təhsil daha çox iqtisadi faktordur

Vüsalə Məmmədova:

- Siz nazir kabinetinə auditoriyadan keçib gəlmişiniz. Azərbaycanın ali təhsil sistemində hansı müsbət və mənfi tərəflər var? Siz yaxın ki, bunu hamisən vaxşı bilirsiniz. Mən bir kanardan və eyni zamanda uzun müddət də içində olan biri kimi deyim ki, Azərbaycanda ali təhsil pilləsi çox sürətlə inkişaf edib. Açıq da görünür ki, bütün bu sahələrdə irəliləmək üçün universitetlər ayrı-ayrılıqla çox ciddi rəqabət mühtiçindədir, çalışırlar. Amma bütün bu cəhdələrin fonunda qiyabi təhsil çox bəsət görünürlər.

Emin Əmrullayev, Təhsil naziri:

- Təhsil sistemləri artıq o qədər bir-birinə yaxınlaşmış, o qədər informasiya var ki, bir çox şeyi yenidən keşf etməye ehtiyac yoxdur. Yəni, onlar və onları tətbiq eləməçlərdir. Çünkü tətbiq dəha çox insanların heyatını dayışır və hər bir deyişkonlik də müyyən müqavimətlə üzərədir. Bu müqaviməti isə təbii ki, çox bərk qurmaq da mümkün deyil. Bezi hallarda ünsiyyətə giriş belə deyək de o dialog vasitəsi ilə də

yisdirdilməsi vacibdir. Ali təhsillə bağlı siz müsbət tərəflərdən danişməzdəm. Burada 2-3 vacib məsələ var. Birinci məsələ, məqsəd nədən ibarətdir. Məqsəd kağız parçasıdır yoxsa, bacarıqlardır? Bütün dünyada ali təhsil əslində daha çox iqtisadi faktordur, nəinki təhsil faktoru. Bu, bir investisiyadır. Biz nə qədər investisiya qoyuruq, hansı bacarıqları öyrənirik? Sonra bunun müqabilində bütün həyatımız boyu həmin bacarıqları hissə-hissə satıb, necə deyərlər, gələcəyimizi təşkil edirik. Ona görə, biz ali təhsilə mənə elə gəlir ki, baxışımızı bu yönən dəyişməliyik, daha çox ona əmək bacarığına bağlılığı baxımından yanaşmaliyiq.

bacarıqlına bağlılığı baxımından yanaşmaliyiq. Təhsilsalanlar daha çox özlərinə sual verməlidirlər ki, onlar etrafındaki adamların arzuladığı kimi olmaq isteyir, yoxsa həqiqətən de nəsə uğur əldə etmək həvesindədirler.

Qiyabi təhsil də təhsilin formasıdır, yəni biliyin öyrənilmə formasıdır ki, bunu auditoriyada, eləcə də kompüter qarşısında öyrənək olar və yaxud gedib özün də oxuyub öyrəna bilərsən. Dəyişməyen qiyamətləndirmədir. Yəni, sonda yekun attestasiya dediyimiz qiyamətləndirmədə həqiqətən də ciddiyyət olmalıdır ki, əgər həmin şəxs o kvalifikasiyaya uyğun bacarıqları nümayiş etdirmirsə ona diplom verilməməlidir. Amma yəni bizim kontekstdə bu illərə bağlıdır. Bizim kontekstdə nə qədər insan ali təhsil müəssisəsinə qəbul olunur və nə qədəri seçdiyi ali məktəbi bitirmir? Avropa və Qərb dövlətlərinə baxsaq, ən yüksək bitirme faizi bizdedir. Həmin adamlara deyəndə ki, siz bu standarta cavab vermirsiniz, bu zaman çox ciddi narazılıqlar yaranır.

Təhsil sisteminin ən böyük prioritetlərindən biri məktəbdəki şagirdlərin xoşbəxt olmağıdır

Cəsarət Valehov:

- Siz səhəbiniz zamanı qeyri-müyyənliyin idarə olunmasına toxundumuz və doğrudan da indiki tədqiqatlarda, çox geniş müzakirə olunur. Bunu emosional intellekt məsələsi ilə də bir az əlaqələndirmək istəyirəm. Yəni, səhəbat bizim məktəblərimizdə daha çox

**Təhsil naziri
Emin Əmrullayev
media nümayəndələri ilə
birlikdə bir sıra mühüm
məqamlara aydınlıq gətirib**

intellekt əmsalinin klassik belə deyək, yönəndə ölçüləşməsindən gedir. Amma emosional intellektin ölçüləşməsi ilə bağlı da müyyən boşluqlar var. Şübhəsiz, təkcə bizdə deyil, bütün dünyada bununa bağlı tədqiqatlar var. Bir də emosional tərbiyə məsələsinə toxunmaq istərdim. Bir çox hallarda bizim müəllimlərimizlə şagirdlər arasında emosional bağ düzgün qurulmadıqdan bu o həmin uşaqların təhsilində də çox ciddi ziyan vurur. Təcrid olunma, emosional sönmə yaranır və s. Həm emosional intellekt, həm də emosional tərbiyə ilə

Mən özümüzdən de misal götirmək istərdim. Biz 44 gün davam edən Vətən müharibəsində gördük ki, insanlarımız Qarabağ məsələsində, torpaqlarımızın azadlığı uğrunda həqiqətən də vahid ola bildilər, ərazilərimizi işğaldan azad etmək üçün birləşməyi bacardılar. Gördük ki, biz onlara bunu öyrəde bilmışık.

Təhsilin məzmunu ilə bağlı böyük müzakirələrə ehtiyacımız var

Rəhman Hacı:

- Mən də bir valideyəm. Qızlarımın ikisi də şagirddir. Məktəbdə ev tapşırıqları çox böyük həcmində verilir. Bu zaman uşaqların evdə boş vaxtı belə qalmır. Belə ki, uşaqlar məktəbdən qaydan kimi bütün gün evdə ev tapşırıqları ilə məşğuldurlar. Həmin tapşırıqlar o qədər çətin olur ki, hətta repetitorlarla da məşğul olurlar. Bu isə onların ciyələrinə əlavə bir yük deməkdir və s. Bunu səbəbi nədir? Bu, yeni təhsilin bir hansısa xüsusiyyətidir?

Emin Əmrullayev, Təhsil naziri:

- Nə qədər yük, nə qədər öyrənmək məsəlesi. Mənə buna bir çox faktorlar təsir edir. Bir faktor, valideynlərin özündən gəlir. Valideynlər elə başa düşür ki, uşaqlar nə qədər çox oxusalar da bilikli olacaqlar. Belə deyək də, bezi hallarda onları lazımsız yera küçəyirlər, repetitor yanına gəndərlər. Əslində isə belkə uşaq sadəcə olaraq özəs vaxtında özü-özü ilə qalsa dəha çox öyrənər. Və bu öyrənmə başa düşmək ilə bağlıdır. İkinci, müəllimlərə bağlıdır. Çünkü bir çox hallarda bizim standartlarla olan məsələlər təqdim etmədən asıldır. Yəni onu çox tez öyrətmək və yaxud onu çox çətin və uzun yolla öyrətmək olar. Bu artıq müəllimin bacarığından asıldır və ayri-ayrı siniflər üzrə yəqin ki, fərqlidir. Və nəhayət, üçüncü məsələ, mənə elə golur ki, bizim həqiqətən də təhsilin məzmunu ilə bağlı kifayət qədər böyük müzakirələrə ehtiyacımız var.

- Nə qədər yük, nə qədər öyrənmək məsəlesi. Mənə buna bir çox faktorlar təsir edir. Bir faktor, valideynlərin özündən gəlir. Valideynlər elə başa düşür ki, uşaqlar nə qədər çox oxusalar da bilikli olacaqlar. Belə deyək də, bezi hallarda onları lazımsız yera küçəyirlər, repetitor yanına gəndərlər. Əslində isə belkə uşaq sadəcə olaraq özəs vaxtında özü-özü ilə qalsa dəha çox öyrənər. Və bu öyrənmə başa düşmək ilə bağlıdır. İkinci, müəllimlərə bağlıdır. Çünkü bir çox hallarda bizim standartlarla olan məsələlər təqdim etmədən asıldır. Yəni onu çox tez öyrətmək və yaxud onu çox çətin və uzun yolla öyrətmək olar. Bu artıq müəllimin bacarığından asıldır və ayri-ayrı siniflər üzrə yəqin ki, fərqlidir. Və nəhayət, üçüncü məsələ, mənə elə golur ki, bizim həqiqətən də təhsilin məzmunu ilə bağlı kifayət qədər böyük müzakirələrə ehtiyacımız var. O mənada ki, mən evvələ dediyim fikri qaydırıram, məktəbi yüksəlməyimizdə əsas mənbə odur ki, bir çox hallarda biz məzmununu uşaqlardan soruşmadan yazırıq.

Şəxsi fikrimi öyrənmək isteyirsinizsə, mənəcə öyrənmə dəha çox, belə deyək, aşagi siniflərdə bir əyləncə, oyun formasında da olmalıdır. Yəni bu formatlara keçmək istəyimiz, yenə de dəha çox müəllimlərimizle bağlıdır.

Cəsarət Valehov:

- Emin müəllim çox təşkük edir. Hərəkəti həmkarlara da təşkük edir ki, bu gün imkan verdiyi qədər təhsillişə bağlı müzakirələr aparıldı. Şübhəsiz ki, təhsillişə əlaqədar mövzunu kifayət qədər genişləndirmək olar. Yəqin ki, bu bizim sizinlə ilk görüşümüz olmayıcaq. Tərkiblərə bilsin ki, dəyişilsə bilər. Mənə elə gəlir ki, bugünkü format sizin də üzərinizə oldu.